




2020-ci il Elmi-tədqiqat üzrə Yaponiya Dövlət Təqaüd proqramı (Tədqiqatçı, Magistr və Doktorantura təhsili)	
Bu sənəddə ətraflı məlumat yazıldığı üçün sənədi diqqətlə və sona qədər oxuduqdan sonra suallarınız yaranarsa səfirliklə əlaqə saxlamağınız xahiş olunur.	
MÜNDƏRİCAT	
A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər).....	1
B) Seçim prosesinin gedişatı.....	2
C) Müraciət üçün lazım olan sənədlər.....	7
D) Digər tez-tez soruşulan suallar.....	13
E) Əlavə məlumat.....	15
A) Təqaüd proqramı haqqında (proqramın məzmunu, müraciətçiyə olan şərtlər)	
Nə proqramdır?	Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyinin xarici tələbələr üçün təqdim etdiyi 2 il ərzində Yaponiya universitetlərində magistr və ya doktorantura (ilk öncə rəsmi qeydiyyatsız tələbə statusu olub, Yaponiyaya getdikdən sonra rəsmi tələbə statusu üçün qəbul prosesi olacaqdır) təhsili üçün nəzərdə tutulmuş təqaüd proqramıdır.
Proqramın rəsmi "Təlimat kitabçası"	İngilis dilində Yapon dilində ✳ Proqram haqqında ən detallı məlumat bu kitabçalardadır. Azərbaycan dilindəki bu izahatda bütün məqamlara ətraflı toxunulmadığı üçün bu kitabçaları mütləq oxumağınız xahiş olunur.
Niyə məhz Yaponiya?	<ul style="list-style-type: none"> 👉 Dünyanın ən qabaqcıl texnologiya, elm ölkələrindən birində təhsil 👉 Dünyanın ən təhlükəsiz və inkişaf etmiş ölkələrindən birində təhsil 😊 Yaponiyada təhsil üçün yapon dili biliyiniz vacib deyildir. 👉 Yaponiyada 800-dən çox universitet vardır və onlardan 20-i dünyanın ilk 200-lüyündədir. Tokio və Kioto universitetləri isə reytinginə görə dünyada ilk 50-liyə düşür. 👉 Hal-hazırda Yaponiyada 150.000-dən çox xarici tələbə təhsil alır və Yaponiya hökuməti 2023-cü ilədək xarici tələbələrin sayını 300.000-dək artırmağı planlaşdırır. <p><i>Daha çox bilmək istəyirsiniz? Yaponiyanın təhsil sistemi və Yaponiya həyatı haqqında maraqlı məlumatlar ala bilərsiniz:</i></p> <p>http://www.g-studyinjapan.jasso.go.jp/en/ https://www.jasso.go.jp/en/study_j/_icsFiles/afieldfile/2018/06/28/sgtj_2018_e.pdf https://www.studyjapan.go.jp/en/faq/faq01e.html</p>
Niyə məhz MEXT Təqaüdü?	<ul style="list-style-type: none"> 👉 Yaponiyanın ən tanınan dövlət təqaüdü 👉 Təqaüd nələri əhatə edir? 📄 ① <i>Yaponiyaya gediş və qayıdış aviabiletləri</i> ② <i>Təhsil haqqından azal olma</i> ③ <i>Aylıq təqaüd (Tədqiqatçı tələbələr (rəsmi qeydiyyatsız): 143000</i>

	<i>yapon yeni; Magistr tələbələri: 144000 yapon yeni ; Doktorantura tələbələri: 145000 yapon yeni</i>	
Proqramın (təqaüdün) müddəti	<p><i>Aprəl ayından təhsil alanlar: aprelin əvvəlləri, 2020-ci il ~ martın sonu, 2022-ci il</i></p> <p><i>Oktyabr ayından təhsil alanlar: sentyabr-oktyabrın əvvəlləri, 2020-ci il ~ martın sonu, 2022-ci il</i></p> <p>Bu, tədqiqatçı tələbələr üçün rəsmi qeydiyyatsız proqramın müddəti olub, Yaponiyaya getdikdən sonra rəsmi magistratura və ya doktorantura proqramlarına keçməklə uzadıla bilər.</p>	
Hansı səviyyələr üzrə təhsil almaq olar?	<p><i>Tədqiqatçı tələbə (rəsmi qeydiyyat olmadan), magistr və doktorantura pilləsi üzrə təhsil</i></p> <p>✘ Rəsmi qeydiyyatsız tələbə statusundan magistr və ya doktorantura təhsili pilləsinə irəliləmək olar.</p>	
Hansı ixtisaslar üzrə təhsil almaq olar?	<p>İxtisas seçimi müraciətçinin təhsil aldığı ixtisas və ya onunla əlaqəli sahədə olmalıdır. Eyni zamanda, Yaponiya universitetində tədris edən və tədqiqat apara biləcəyi sahə olması da vacibdir.</p> <p><i>Qeyd:</i> Digər vacib məqam isə sizin təhsil almaq istədiyiniz ixtisas üzrə Yaponiyada professorun olub-olmaması olduğu üçün, nadir ixtisaslar olarsa öncədən araşdırma aparmağınız məsləhətlidir.</p>	
Kimlər müraciət edə bilər?	Yaş həddi	1985-ci il 2 aprel tarixindən sonra anadan olmuş şəxslər
	Milliyyət	Ancaq Azərbaycan vətəndaşları proqrama müraciət edə bilərlər.
	Müraciətçiyə olan digər şərtlər	<ul style="list-style-type: none"> • Yekun kurs tələbələri (bu il bakalavr və ya magistr pilləsini bitirməyi planlaşdıran) ~ 35 yaşa qədər olan digər şəxslər • Yapon dilini öyrənməyə böyük marağ göstərən şəxslər. Yaponiyaya marağı olan və gəldikdən sonra həmin ölkə haqqında biliklərini artırmaq istəyən şəxslər. Eyni zamanda, tədqiqat müddətində Yaponiya həyatına tez uyğunlaşa biləcək şəxslər. • Əqli və fiziki cəhətdən sağlam olan şəxslər. <p>☆ <i>Müraciətçilərə olan digər şərtlər haqqında daha ətraflı "Təlimat Kitabçası" (ingilis dili, yapon dili)</i></p>
Neçə nəfər seçiləcək?	Bu ilki proqram üzrə neçə nəfər seçiləcəyi haqqında məlumat hələ ki yoxdur.	
Keçən il bu proqram üzrə neçə nəfər keçib?	Keçən il bu proqram üzrə 3 nəfər Yaponiyaya getmişdir.	
B) Seçim prosesinin gedişatı		



1. Proqramın elan olunması və Sənəd qəbulunun başlanması	26 aprel, 2019- cu il
Hansı sənədləri təqdim etmək lazım olacaq?	Lazım olan sənədlərin <i>dəqiq siyahısı</i> və <i>hansı məqamda təqdim etmək lazım olması</i> barədə ətraflı məlumat üçün aşağıda “C) Müraciət üçün lazım olan sənədlər” bölməsinə nəzər sala bilərsiniz.
Sənədləri hara təqdim etmək lazımdır?	Sənədləri Yaponiya səfirliyinə təqdim etmək lazımdır.
Sənədləri hansı üsulla təqdim etmək olar?	<p>1) Sənədləri Yaponiya səfirliyinə gələrək təhvil vermək (ən arzuolunan üsuldur) ★ Əgər sənəd qəbulu üçün sizin vaxtınız olmazsa, sənədləri sizin yerinizə başqa şəxs də təqdim edə bilər. Gələn şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş edirik. “Müraciət forması” sənədinin sonunda imza atmağı unutmayın.</p> <p>2) Poçt vasitəsi ilə göndərmək. Lakin, poçt göndərişində baş vermiş gecikmə nəticəsində son müraciət tarixindən sonra (10 iyun) çatan sənədlər qəbul olunmayacaqdır.</p> <p>📍 Yaponiya səfirliyi, Hyatt binası III, İzmir küçəsi 1033, AZ1065, Bakı, Azərbaycan (üzərində: “<i>Mədəniyyət və Təhsil şöbəsinə sənəd qəbulu</i>” qeyd etməyiniz xahiş olunur)</p> <p>3) Email vasitəsilə göndərmək: <u>İlkin mərhələ üçün</u> sənədləri email vasitəsilə ilə qəbul edə bilərik. Lakin, imtahan mərhələsindən keçəcəyiniz təqdirdə <u>bütün sənədlərin orijinal və surətlərini tələb olunan nüsxədə</u> səfirliyə təqdim etməyiniz lazımdır.</p> <p>Qeyd: Səfirliyin aşağıda qeyd olunmuş mail ünvanına <u>yalnız 10 MB-dək</u> ölçüsü olan maillər daxil olur. Odur ki, <u>bir mail 10 MB-dan artıq ölçüdə olarsa, bir neçə mailə bölüb göndərməyiniz xahiş olunur.</u></p> <p>Mailinizi aldıqdan sonra sizə səfirlik tərəfindən <u>təsdiq emaili</u> göndəriləcək. Əgər sizə səfirlik tərəfindən <u>3 gün ərzində</u> təsdiq maili gəlməzsə, mail bizə çatmayıb</p>

	deməkdir. Yenidən mail göndərməyiniz və ya səfirliklə əlaqə saxlamağınızı xahiş edirik. ✉ culture-info@bk.mofa.go.jp	
2. İlk mərhələ Sənəd qəbulunun son tarixi	10 iyun (bazar ertəsi) saat 17:00-dək <i>Qeyd:</i> Sənəd qəbulu iki mərhələdə aparılacaq. <u>Bu, ilkin sənəd qəbulu üçün olan son müraciət tarixidir.</u> İkinci sənəd qəbulu <u>isə yazılı imtahandan keçənlərə</u> şamil olunacaqdır. <i>Daha ətraflı məlumat: “C) Müraciət üçün lazım olan sənədlər”</i> bölməsində	
3. Yazılı imtahan	Hansı imtahanlar olacaq?	<i>Yapon dili (120 dəqiqə) və ingilis dili (90 dəqiqə)</i>
	İmtahan tarixi	<i>15 iyun (şənbə)</i>
	İmtahan saatları	<i>Dəqiqləşdirildikdən sonra bütün müraciətçilərə mail vasitəsilə bildiriləcək.</i>
	İmtahan məkanı	İmtahan məkanı hələ dəqiqləşməmişdir. Məkan müraciətçilərə mail vasitəsilə bildiriləcək.
	Maksimum bal neçədir?	Yapon dili üzrə <u>300 bal</u> İngilis dili üzrə <u>100 bal</u> <i>Qeyd:</i> Minimal keçid balı açıqlanmır.
	Hər iki imtahanda iştirak vacibdir?	Bəli, müraciətçilərin hər iki imtahanda iştirak etməsi vacibdir.
	Yapon dilini bilməyən şəxslər də yapon dili imtahanında iştirak etməlidir?	Bəli, yapon dilini bilməyən şəxslərin də yapon dili imtahanında iştirakı vacibdir. İmtahanda olan “Cavab vərəqəsini” doldurmağınız vacib şərtlərdən biridir. Eynilə, ingilis dilini bilməyən şəxslərin də ingilis dili imtahanında iştirakı gərəkdir.
	Yapon dilini heç bilmirəm. Yapon dili imtahanımın nəticəsi seçimlərə təsir edəcəkmi?	Bəli. Yapon hökuməti mümkün qədər Yaponiyaya maraq göstərən şəxslərin bu təqaüdlə təhsil almasını istədiyi üçün, yapon dilini az da olsa bilməyiniz sizin motivasiyanızı bürüzə verə bilər. .Lakin ingilis dili imtahanının nəticələri kifayət qədər yaxşı olarsa, yapon dili imtahanının nəticələrinə daha az baxıla bilər.
	Mənim TOEFL/ IELTS üzrə sertifikatlarım vardır. Yenə də ingilis dili imtahanında iştirak etməliyəm?	Bəli, TOEFL/ IELTS sertifikatlarınız olsa da belə, ingilis dili imtahanında iştirakınız vacibdir. Sizin dil bacarığınızın qiymətləndirilməsi dil imtahanı əsasında olacaqdır.
Keçmiş illərin imtahan suallarına haradan nəzər sala bilərəm?	https://www.studyjapan.go.jp/en/toj/toj0302e-32.html#1 <i>☆ İmtahandan öncə əvvəlki illərin imtahan suallarına nəzər salmağınız vacibdir. Əks halda imtahan sisteminə öyrəşmədiyiniz üçün müvəffəq olmaq bir az çətin ola bilər.</i>	

	İmtahana özümlə nə gətirməliyəm?	İmtahana özünüzlə yazı üçün lazım olan bütün ləvazimatları (qələm, karandaş, pozan, karandaş yonan və s.) gətirməyiniz xahiş olunur. Qol saati da olması məsləhətlidir.
	İmtahandan sonra ballar açıqlanacaq?	Xeyr, imtahan balları bir qayda olaraq elan olunmur. Eyni zamanda, imtahandan keçməmə səbəbləri də açıqlana bilməyəcəkdir.
	İmtahan günündə Azərbaycanda ola bilməyəcəyəm. Olacağım ölkədəki Yaponiya səfirliyinin imtahanında iştirak edə bilərəmmi? Yoxsa, imtahanı mütləq şəkildə Azərbaycandakı Yaponiya səfirliyində verməliyəm?	Seçim imtahanını yalnız vətəndaşı olduğunuz ölkədəki Yaponiya səfirliyində verə bilərsiniz. Odur ki, imtahan zamanı məhz Yaponiyanın Azərbaycandakı səfirliyində olmağınız gərəkdir.
4. Yazılı imtahan nəticələrinin səfirlik tərəfindən elan olunması	Səfirlik yazılı imtahanın nəticələrini imtahandan bir neçə gün sonra (dəqiq tarix hələ ki məlum deyildir) mail vasitəsilə müraciətçilərə açıqlayacaq. <i>Qeyd:</i> “Müraciət formasında” qeyd etdiyiniz mail adreslərinin düzgün və oxunaqlı olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik.	
5. İmtahandan keçən şəxslərin çatışmayan sənədləri təqdim etməsi	İmtahandan müvəffəq olmuş şəxslərdən <u>müsaibəyədək</u> bu sənədləri səfirliyə birbaşa və ya poçtla (<i>mail vasitəsilə qəbul olunmayacaq</i>) təqdim etməlidir:  <ul style="list-style-type: none"> • «Sağlamlıq haqqında arayış» (1 orijinal) • «Təhsil almaq istədiyi universitetlərə dair seçim forması» (1 orijinal) • «Universitetdən Tövsiyə məktubu» (1 orijinal) • «Bitirdiyiniz universitetin diplomu» (1 orijinal) • «İş yerindən tövsiyə məktubu» (<i>kim işləyirsə</i>) – 1 orijinal • «Diplom işinin annotasiyası» (<i>kimdə varsa</i>) – 1 surəti • Xarici pasportun şəkil hissəsinin surəti (<i>kimdə varsa</i>)- 1 surəti <p style="text-align: center;">VƏ</p> <ul style="list-style-type: none"> • İlk mərhələdə <u>sənədlərin əslini təqdim etməyən şəxslər</u> aşağıdakı  sənədlərin <u>1 orijinalının əslini (hard copy) təqdim etməlidir.</u> «Müraciət forması» «Tədqiqat Planı» «Bitirdiyiniz universitetin qiymət vərəqəsi» <i>Qeyd:</i> bu sənədlər haqqında daha ətraflı məlumat üçün C) Müraciət üçün lazım olan sənədlər bölməsinə nəzər sala bilərsiniz.	
	Tarix: 24 iyun (bazar ertəsi) Saat: dəqiq saat müsahibə mərhələsinə keçmiş şəxslərə daha sonra bildiriləcəkdir.	

<p>6. Müsahibə</p>	<p><u>Məkan</u>: Yaponiya səfirliyi, 5-ci mərtəbə, Mədəniyyət və Məlumat otağı ☆Məkan və tarix dəyişə bilər deyə, öncədən anlayışınızı xahiş edirik.</p> <p><u>Qeyd</u>: Müsahibə yalnız ingilis və ya yapon dilində olur. Müsahibə zamanı sizdən soruşula bilən məqamlar:</p> <ul style="list-style-type: none"> • Tədqiqat planınız haqqında ətraflı izahat • Tədqiqat planında konkret qeyd olunmasa da sizin tədqiqat sahənizə aid olan digər suallar • Niyə məhz bu mövzunu seçməyinizin səbəbi • Yaponiyada təhsil almaq istəməyinizin səbəbi • Təhsil almaq istədiyiniz universitetlər haqqında məlumat və niyə məhz həmin universitetləri seçdiyinizin əsaslandırılması • Təhsildən sonrakı planlarınız
<p>7. Nəticələrin səfirlik tərəfindən elan olunması</p>	<p>İyunun sonu- iyulun əvvəllərinə təsadüf edəcəkdir.</p> <p><u>Qeyd</u>: Adətən nəticələr sizin “Müraciət formasında” qeyd etdiyiniz mail və ya telefon vasitəsilə bildirilir. Odur ki, həmin məlumatların yalnız olmasına xüsusi diqqət yetirməyinizi xahiş edirik.</p>
<p>8. 1-ci seçim turundan (səfirlik mərhələsi) müvəffəq olan şəxslərin Yaponiya universitetləri ilə əlaqə saxlaması</p>	<p>1-ci seçim turundan müvəffəq olan şəxslərdən Yaponiya universitetləri və öz ixtisaslarına uyğun professorlarla əlaqə saxlamaları və onları qəbul edəcək professor axtarmaları üçün verilən müddət.</p> <p>Bu müddət ərzində müraciətçi öz ixtisasına uyğun professorlarla əlaqə saxlayıb onlardan qəbul almağa çalışmalı və universitetlərdən “Qəbul sənədi” göndərməklərini xahiş etməlidir.</p> <p><u>Qeyd 1</u>: Yapon universitetləri və professorlarını axtarmaq və əlaqə saxlamaq üçün sizə (yalnız müsahibə mərhələsindən keçmiş şəxslərə) səfirlik tərəfindən “Yaponiya universitetlərinin xarici tələbə qəbulu şöbələrinin siyahısı və onların əlaqə vasitələri” təqdim olunacaq.</p> <p><u>Qeyd 2</u>: Bundan əlavə, professor və universitetləri axtarmaqda sizə aşağıdakı mənbələr də yardımçı ola bilər. https://www.jasso.go.jp/en/study_j/search/daigakukensaku.html https://researchmap.jp/?lang=english https://jglobal.jst.go.jp/en</p> <p>Yaponiya universitetləri və ya professorlarla əlaqə saxlamaq üçün son tarix: 23 avqust, 2019 (Yaponiya vaxtı ilə)</p> <p><i>*Bu tarixdən sonra universitet və ya professorlarla əlaqə saxlamaq olmaz.</i></p>
<p>9. Universitetlərdən “Qəbul sənədi” və “Təhsil almaq istədiyiniz universitetlərə dair seçim</p>	<p>Müraciətçilərin qəbul aldıkları universitetlərdən “Qəbul sənədi” (“Letter of Provisional Acceptance”) almaqları lazım olacaqdır. Həmin sənədlərin orijinallarını səfirliyə təqdim etmək gərəkdir.</p> <p>Eyni zamanda seçim sənədlərindən biri olan “<u>Təhsil almaq istədiyiniz universitetlərə dair seçim forması</u>” (yekun versiya) sənədini də təqdim etmək lazım olacaqdır. Həmin sənəddə qəbul aldığınız universitetləri öz istəyinizə uyğun “1-ci seçim”, “2-ci seçim” və “3-cü seçim” olaraq qeyd etməyiniz lazımdır.</p>

<p>formasının” təqdim olunması</p>	<p>Bu sənəddə yalnız qəbul gəlmiş universitetlərin adlarını qeyd etməyiniz xahiş olunur.</p> <p><u>Bu sənədlərin səfirliyə təqdim olunması üçün son tarix: sentyabrın sonu~ oktyabrın əvvəlləri.</u></p> <p>* <u>Dəqiq tarix bu mərhələdən keçənlərə daha sonra bildiriləcəkdir.</u></p>
<p>10. 2-ci seçim mərhələsi</p>	<p>Bu mərhələdə artıq sizin bütün sənədlər səfirlik tərəfindən MEXT-ə göndərilir və səfirlik tərəfindən MEXT-ə tövsiyyə olunursunuz. Bu müddət ərzində MEXT və universitetlər tərəfindən sənədlərə baxış və yekun qərarın verilməsinə dair işlər aparılır.</p> <p><i>Qeyd:</i> səfirlik seçim mərhələsindən keçmiş və MEXT-ə tövsiyə olunmuş bütün şəxslər MEXT-in son baxış mərhələsindən keçməyə də bilər deyə, yekun nəticə olmadığını nəzərə almağınızı xahiş edirik.</p> <p><i>Müddət:</i> oktyabr- dekabr/yanvar</p>
<p>11. Yekun nəticənin elan olunması</p>	<p>Yekun nəticə 2019-cu il dekabrın sonu- 2020-ci il fevralın əvvəllərində elan olunacaqdır</p>
<p>Qalib şəxslər nə etməli? <i>Yanvar- aprel ayları ərzində</i></p>	<ul style="list-style-type: none"> • Qalib şəxslər Səfirlik tərəfindən təqdim olunacaq “Pledge” (“Öhdəlik”) sənədinə imza atacaq • Elektron aviabilet Yaponiya tərəfindən göndərildikdən sonra, səfirliyə vizaya müraciət etmək • Qəbul olduğu universitetlə mütəmadi olaraq əlaqə saxlayaraq, yataqxana və digər məsələləri öncədən aydınlaşdırmaq <p><i>Bu prosedurlar haqqında daha ətraflı məlumat yekun olaraq qalib olan şəxslərə bildiriləcək.</i></p>
<p>✈ 12. Yaponiyaya yola düşmə</p>	<p><i>Aprel, 2020-ci il və ya Oktyabr, 2020-ci il</i></p>
<p>C) Müraciət üçün lazım olan sənədlər</p>	
<p>✳ İlk müraciət üçün lazım olan sənədləri <u>3 üsulla</u> təqdim edə bilərsiniz: ① <i>Səfirliyə birbaşa təqdim etmək</i> ② <i>Poçt ilə göndərmək</i> ③ <i>Email vasitəsi ilə göndərmək.</i></p> <p><u>Lakin, imtahan mərhələsindən keçmiş şəxslərdən</u> bütün sənədlərin orijinal və surətlərini (<i>rəsmi olaraq tələb olunan nüsxədə orijinal və surətləri</i>) birbaşa səfirliyə gələrək təqdim etməkləri xahiş olunacaqdır.</p>	
<p>İlkin müraciət üçün lazım olan sənədlər (son tarix: 10 iyun saat 17:00)</p>	
<p>Hər bir sənəddən 1 orijinal təqdim etmək lazımdır.</p> <p><i>Qeyd:</i> ilk sənəd qəbulu sənədin skan versiyasını mail vasitəsilə təqdim etmək də olar. <u>İmtahan mərhələsindən keçmiş şəxslərdən</u> bütün sənədlərin <u>əsillərini (hard copy) səfirliyə</u> təhvil vermək tələb olunacaq.</p>	

1. Mütləq şəkildə tələb olunan sənədlər:

Müraciət forması

1 nüsxə orijinal

İlkin mərhələdə “Müraciət formasının” surəti (skan versiyası) elektron emailə göndərilə bilər. İmtahan mərhələsindən keçdikdən sonra onun əslini bizə təqdim etmək lazım gələcəkdir.

***Qeyd 1:** “Müraciət formasına” şəkli (3.5 x 4.5 sm) yapışdırmağınız vacibdir. Şəklin arxasında ad, фамиliya və milliyətinizi yazmağı unutmayın. (Ağ fonda, son 6 ay ərzində çəkilən şəkil olmalıdır.) Şəkli yapışdırmadan göndərilən sənədlər qəbul olunmayacaqdır.*

***Qeyd 2:** Xüsusilə, “Academic background”- “Akademik təcrübəniz” haqqında olan hissədə diqqətli olmağınızı xahiş edirik. 11 illik təhsilinizi eyni məktəbdə alsanız da belə, bütün təhsilinizi ibtidai, orta təhsil və high school olmaqla 3 hissəyə bölüb yazmağınız gərəkdir.*

Məsələn,

İbtidai təhsil (4 il): 1,2,3 və 4-cü siniflər

Orta təhsil 1 (4 il): 5,6,7 və 8-ci siniflər

Orta təhsil 2 (3 il): 9, 10 və 11-ci siniflər


“Akademik təcrübəniz” ilə bağlı hissənin doldurulma nümunəsinə aşağıda nəzər sala bilərsiniz.

11. 学歴 Academic record							
INSTRUCTIONS							
1. 初等教育から最新の前課程まで正規生として修学した課程のみ記入すること。幼稚園・保育所教育は記入不要。				1. Write your record from primary education (elementary school) to most recent educational level attended only as a full-time student. Exclude kindergarten education and nursery school education.			
2. 「卒業年月」は学校の公式な卒業年月を記入すること。(例: 学校の学事暦が10月入学9月卒業の場合、最後の8~9月が休暇の場合も「卒業月」欄は「9月」となる。)				2. Write the official graduation year and month in the space of "To: yyyy/mm". (ex. In case of October intake and September graduation under the school's academic calendar, put "9 (September)" in the space of "mm" as an official graduation month although the term from August to September is a summer break.)			
3. 最終学歴が卒業見込の場合は、「卒業年月」には卒業見込年月を記入し、「卒業見込」及び卒業した際に取得見込の学位を選択すること。				3. For those whose status is "Expected to graduate", write expected year and month of graduation in the space of "To: yyyy/mm" and choose "Expected to graduate" and suitable degree expected to obtain upon graduation.			
4. 「卒業状況」を「その他」と選択した場合は、具体的な状況を「特記事項欄」に記入すること。(例: 退学、休学中)				4. If the applicant chooses "Other status" in the Status, indicate the detail of status in the Remarks column. (ex. Withdrawal, leave of absence)			
5. 「大学予備教育」は後期中等教育に含まれる。				5. Preparatory education for university admission is included in upper secondary education.			
6. 「大学入学資格試験」に合格している場合には、その旨「特記事項欄」に記入すること。				6. If the applicant has passed the university entrance qualification, indicate this in the Remarks column.			
7. 「飛び級」をしている場合には、その旨を「特記事項欄」に記入すること。(例: 後期中等教育-3年次を飛び級により短期卒業)				7. Any school years or levels skipped should be indicated in the Remarks column. Example: Upper secondary education - Skipped senior year for the early graduation.			
8. 住居の移転や大学の再入学等を理由に、同教育課程で複数の学校に在籍していた場合は、同じ欄に複数の学校の在籍を記載すること。				8. If you attended multiple schools at the same level of education due to moving house or readmission to university, write all the schools in the same column.			
9. 下記に書ききれない場合は、別紙に記入することも可能。その場合は、別紙に記入する旨を明記すること。				9. You may use a separate piece of paper if the space below is insufficient. In such a case, please indicate that the information is on a separate page.			
教育段階 Educational level	学校名 School name	所在地 Location	入学及び卒業(見込)年月 Year & month of enrollment & graduation (expected to graduate)	修学年数 Period of schooling attended	卒業状況 Status	取得(見込)学位 Degree obtained or expected to obtain	
初等教育 (小学校) Primary Education (Elementary School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 1998 年 9 月 卒業 To 2002 年 6 月	4 年 yrs			
前期中等教育 (中学校) Lower Secondary Education (Middle School/Junior High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2002 年 9 月 卒業 To 2006 年 6 月	4 年 yrs			
後期中等教育 (高校) Upper Secondary Education (Senior) High School)	SCHOOL No.500	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2006 年 9 月 卒業 To 2009 年 6 月	3 年 yrs			
高等教育 (大学学部) Tertiary(Higher) Education (Undergraduate)	AZERBAIJAN PUBLIC UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2009 年 9 月 卒業 To 2013 年 7 月	4 年 yrs	<input checked="" type="checkbox"/> 卒業 Graduated <input type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/> 学士 Bachelor-level	
高等教育 (大学院) Tertiary(Higher) Education (Graduate)	AZERBAIJAN BUSINESS ADMINISTRATION UNIVERSITY	州・省 State/Province AZERBAIJAN 市・町 City/Town BAKU	入学 From 2017 年 9 月 卒業 To 2019 年 7 月	2 年 yrs	<input type="checkbox"/> 卒業 Graduated <input checked="" type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input checked="" type="checkbox"/> 修士 Master-level <input type="checkbox"/> 博士 Doctor-level	
高等教育 (大学院) Tertiary(Higher) Education (Graduate)		州・省 State/Province 市・町 City/Town	入学 From 年 月 卒業 To 年 月	年 yrs	<input type="checkbox"/> 卒業 Graduated <input type="checkbox"/> 卒業見込 Expected to graduate <input type="checkbox"/> その他 Other status	<input type="checkbox"/> 修士 Master-level <input type="checkbox"/> 博士 Doctor-level	
2020年4月1日時点の通算の学校教育修学年数 Total years of schooling attended as of April 1, 2020				17 年 yrs			
特記事項 Remarks	UNDERGRADUATE AND GRADUATE EDUCATION WAS FULLY ENGLISH-TAUGHT EDUCATION.						

- 3 -

Qeyd 3: Bu ilki “Müraciət formasına” yeni punkt əlavə olunmuşdur. **20-ci punkt**da “Yaponiya təhsilinə motivə edən səbəblər” (“Motivation for studying in Japan”) başlığı altında **3 sualı** cavablandırmağınız vacibdir. **Əgər 3 sualdan hər hansısa biri cavablandırılmazsa, “Müraciət forması” qəbul olunmayacaqdır.**

	<p>Qeyd 5: Bu sənədi <u>stepler ilə tikmək lazım deyil</u>. Çap zamanı formatın dəyişməməsinə diqqət yetirin (səhifə sayı mütləq 6 olmalıdır.)</p> <p>Qeyd 6: Sənədi əllə yazdığınız halda <u>çap hərflərlə</u> qara qələmlə yazmağınız xahiş olunur.</p>
Tədqiqat Planı	<p><u>1 nüsxə orijinal</u></p> <p><i>İlkin mərhələdə “Tədqiqat Planının” <u>surəti (skan versiyası)</u> səfirliyin elektron emailinə göndərilə bilər. İmtahan mərhələsindən keçdikdən sonra <u>onun əslini</u> bizə təqdim etmək lazım gələcəkdir.</i></p> <p>“Tədqiqat planı” mümkün qədər detallı olmalı, sizin araşdırma ilə bağlı konkret planlarınızı, tədqiqat metodologiyası və s. əks etdirməlidir. Tədqiqat planında niyə məhz müəyyən mövzunu seçməyinizi, niyə məhz Yaponiyada təhsilinizi düşünməyinizi də detallı şəkildə göstərməyiniz lazımdır.</p> <p>Qeyd: Bu sənədin formatına görə 2 <i>səhifə</i> olması lazımdır. Lakin, öz tədqiqat planınızı daha ətraflı yazmağınız üçün əlavə vərəqlər əlavə edə bilərsiniz (birtüzlü və ya ikiüzlü çap olar). Minimum səhifə sayı 2 səhifə olsa da, maksimum səhifə sayı üçün xüsusi göstəriş yoxdur (sizin tədqiqat planlarınız, mövzunuz ətraflı və detallı şəkildə əks olunsun).</p>
Bitirdiyiniz universitetdən qiymət vərəqəsi	<p><u>1 nüsxə orijinal</u></p> <p><i>İlkin mərhələdə “Qiymət vərəqəsinin” <u>surəti (skan versiyası)</u> səfirliyin elektron emailinə göndərilə bilər. İmtahan mərhələsindən keçdikdən sonra <u>onun əslini (notarisuda tərcümə və təsdiq olunmuş)</u> bizə təqdim etmək lazım gələcəkdir.</i></p> <p>“Qiymət vərəqəsi” (“Transcript”) sənədi son bitirdiyiniz universitetin (bakalavr və ya magistratura) hər bir təhsil ilinin qiymətlərini və ortalama balını əks etdirən sənəd olmalıdır.</p> <p>Qeyd 1: ilkin mərhələdə qiymət vərəqəsinin <u>tərcümə olunmamış</u> versiyasının surətini təqdim edə bilərsiniz. <u>İmtahan mərhələsindən keçmiş şəxslər</u> həmin sənədin notariusda tərcümə-təsdiq olunmuş formasını təqdim etməlidirlər.</p> <p>Qeyd 2: Əgər sizin “Transcript” sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir ədəddirsə, orijinal sənədin <u>sadəcə surətini</u> təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surətin əsl olduğunu təsdiq etməyinizi tələb edə bilər (universitet tərəfindən təsdiq olunması). <i>Təhvil verilən sənədlər geri qaytarılmadığı üçün yalnız bir nüsxədə olan orijinal sənədinizi bizə təhvil verməyin.</i></p>
2. Mütləq şəkildə tələb olunmayan sənədlər (yalnız kimdə varsa)	
Xarici pasportun şəkil olan səhifəsinin surəti	<p><u>1 nüsxə surəti</u></p> <p><i>Yalnız xarici pasportu olan şəxslər</i></p>
Yapon dili Bacarıq	<p><u>1 nüsxə surəti</u></p>

imtahanı (JLPT), TOEFL, IELTS üzrə balları təsdiq edən sənədin surəti	<p><i>Yalnız müvafiq sənədləri olan şəxslər sənədin surətini təqdim edə bilirlər.</i></p>			
Digər (İncəsənət sahəsi üzrə təhsil almaq istəyən şəxslər)	<p><u>1 nüsxə orijinal</u></p> <p><i>İlkin mərhələdə bu sənədlərin <u>surəti (skan versiyası)</u> səfirliyin elektron emailinə göndərilə bilər. İmtahan mərhələsindən keçdikdən sonra <u>onun surətini (hard copy)</u> bizə təqdim etmək lazım gələcəkdir.</i></p> <p>Öz əl işlərinin fotosəkli (digital formada) və ya musiqi ifalarının audio yazısını elektron formatda təqdim etməkləri xahiş olunur.</p>			
<p style="text-align: center;">İmtahan mərhələsindən keçmiş şəxslərin təqdim etməli olduğu sənədlər (Müsaibə mərhələsində)</p> <p><u>Bu mərhələdə lazımdır:</u></p> <p>1) İlkin mərhələdə yalnız elektron formada təqdim olunmuş sənədlərin əslini (hard copy) <u>səfirliyə birbaşa gələrək və ya poçt vasitəsilə</u> təqdim etmək (“Müraciət forması”- 1 orijinal, “Tədqiqat Planı”-1 orijinal, “Bitirdiyiniz universitetdən qiymət vərəqəsi”- 1 orijinal (notariusda tərcümə və təsdiq olunmuş versiya) və mütləq olmayan sənədlər siyahısından olan sənədlər)</p> <p>2) Aşağıdakı sənədlərin əslini (hard copy) təqdim etmək (<u>səfirliyə birbaşa gələrək və ya poçt vasitəsilə</u> </p>				
<p><u>Təhsil almaq istədiyi universitetlərə dair seçim forması (ilkin versiyası)</u></p>	<p><u>1 nüsxə orijinal</u></p> <p><u>Bu sənədi 2 dəfə təqdim etmək lazım olacaqdır.</u></p> <p>① <i>İlkin versiya:</i> Yazılı imtahan mərhələsindən keçmiş şəxslər bu sənədin ilkin versiyasını təqdim etməlidir.</p> <ul style="list-style-type: none"> • Sənəddə müraciətçilər Yaponiyada təhsil almağı arzuladıqları universitetlərin adlarını 3 <i>seçim</i> üzrə qeyd edirlər. Bu mərhələdə müraciətçi birbaşa universitetlərlə əlaqə saxlayıb qəbul almır, sadəcə olaraq arzuladığı universitetləri istəyinə uyğun sıralanmada qeyd edir. • Müsaibə zamanı sizdən seçim etdiyiniz (arzuladığınız) universitetlər haqqında soruşula bilər. <p>② <i>Yekun versiya:</i> Səfirliyin bütün seçim prosesindən uğurla keçmiş şəxslər Yaponiya universitetləri ilə əlaqə saxlayıb, qəbul alacaqlar. Son olaraq “Qəbul məktubları” aldıkları universitetləri bu sənəddə qeyd edib son versiyanı təhvil verməlidir. Bu versiyanı təqdim etmək təxminən sentyabr-oktyabr aylarına təsadüf edəcəkdir.</p>			
	<p><u>1 nüsxə orijinal</u></p> <table border="1" data-bbox="423 1797 1414 1896"> <tr> <td data-bbox="423 1797 683 1896">Tövsiyə edən şəxs kim olmalıdır?</td> <td data-bbox="688 1797 1414 1896">Hal-hazırda təhsil aldığınız və ya ən son bitirdiyiniz universitetin direktoru, dekan, sizin elmi rəhbər və ya müəlliminiz ola bilər.</td> </tr> </table>		Tövsiyə edən şəxs kim olmalıdır?	Hal-hazırda təhsil aldığınız və ya ən son bitirdiyiniz universitetin direktoru, dekan, sizin elmi rəhbər və ya müəlliminiz ola bilər.
Tövsiyə edən şəxs kim olmalıdır?	Hal-hazırda təhsil aldığınız və ya ən son bitirdiyiniz universitetin direktoru, dekan, sizin elmi rəhbər və ya müəlliminiz ola bilər.			

<u>Universitetdən</u> <u>Tövsiyə</u> <u>məktubu</u>	Tövsiyə məktubu üçün məhz təqdim olunan formatı istifadə etmək lazımdır?	Məktubun formatı sadəcə bir nümunədir. Digər formatlarda və ya rəsmi blankda tövsiyə edən şəxsin imzası olan məktublar da qəbul olunacaqdır.
	Tövsiyə məktubunu təqdim etmək üçün ən düzgün forma hansıdır?	Tövsiyə edəcək şəxsə məktubu zərfə yerləşdirib, üzərində imza atmasını xahiş etsəniz ən düzgün formada təqdim etmiş olacaqsınız. Öncə həmin formaya öz ad və fəmilianızı yazıb zərf ilə birlikdə həmin şəxsə ötürməyiniz xahiş olunur.
	Tövsiyə məktubunu xaricdə olan müəllimdən xahiş etməyi düşünürəm. Fiziki cəhətdən həmin ölkəyə gedə bilməsəm hansı vasitə ilə məktubun orijinalını göndərə bilərəm?	İki vasitə ilə göndərə bilərsiniz. 1. Tövsiyə edəcək şəxsdən həmin sənədin <u>əslini</u> sizə <u>poçt vasitəsilə</u> göndərməyini xahiş etmək. Həmin sənədi açmadan səfirliyə təqdim etməyiniz lazım olacaqdır. 2. Lakin, tövsiyə edəcək şəxs üzürlü səbəblərdən tövsiyə məktubunu göstərilən müddət ərzində poçtla göndərə bilməyəcəksə, birbaşa səfirliyin culture-info@bk.mofa.go.jp email adresinə göndərməyini xahiş edə bilərsiniz. Belə bir hal olarsa, səfirliklə öncədən əlaqə saxlamağınız xahiş olunur. Bu sənəd müvəqqəti sənəd kimi qəbul oluna bilər. Son olaraq, <u>sənədin əslini</u> təqdim etməyiniz lazım olacaqdır.
Bitirdiyiniz universitetin diplomu	<u>Ən son bitirdiyiniz universitetin (bakalavr və ya magistr) diplomu</u> <u>1 nüsxə orijinal</u> <i>Qeyd 1:</i> Universiteti bu il bitirəcək şəxslər universitetdən ARAYIŞ (Yaponiya səfirliyinə) təqdim etməlidir. Arayışda universitetdə hal-hazırda təhsil alması və bu il bitirməyi gözləndiyi qeyd olunmalıdır. Arayışı notariusda tərcümə təsdiq etdirməyə ehtiyac yoxdur. <i>Qeyd 2:</i> ilkin mərhələdə diplomun və ya arayışın tərcümə olunmamış versiyasının surətini təqdim edə bilərsiniz. İmtahan mərhələsindən keçmiş şəxslər həmin sənədin notariusda tərcümə-təsdiq olunmuş formasını təqdim etməlidirlər. <i>Qeyd 2:</i> Əgər sizin “Diplom” sənədinizin orijinalı ingilis dilindədirsə və sadəcə bir ədəddirsə, orijinal sənədin sadəcə surətini təqdim edə bilərsiniz. Proses zamanı MEXT həmin surətin əsil olduğunu təsdiq etməyinizi tələb edə bilər (universitet tərəfindən təsdiq olunması)	
<u>İş yerindən</u> <u>tövsiyə</u> <u>məktubu</u>	<i>Yalnız çalışan şəxslər üçün</i> <u>1 nüsxə orijinal</u> Tövsiyə məktubu sadəcə göstərilmiş nümunə şəklində deyil, digər formatlarda (rəsmi blankda tövsiyə edən şəxsin imzası olan və s.) da qəbul olunacaqdır.	
	<u>1 nüsxə orijinal</u>	

<p>Sağlamlıq haqqında arayış</p>	<p>Sənəd ingilis dilində həkim tərəfindən tərtib olunmalı, üzərində həkimin imzası və xəstəxananın möhürü olmalıdır.</p> <p><i>Qeyd:</i> Sənədin 7-ci bölməsində “Müraciətçini tövsiyə edirsinizmi?” hissəsinə mütləq “YES” və ya “NO” qeyd olunmasına diqqət yetirin. Əks halda sizin sənəd qəbul olunmayacaqdır.</p>	
	<p>Arayışı haradan ala bilərəm?</p>	<p>Səfirlikdə arayışı hansı xəstəxanadan ala biləcəyiniz barədə məlumat yoxdur. Özünüzdən uyğun xəstəxana axtarmağınız xahiş olunur.</p>
	<p>2-ci bölmədəki Rentgenlə bağlı hissədə Rentgen müayinəsinin şəklini də əlavə etmək lazımdır?</p>	<p>Xeyr, şəkli əlavə etməyə ehtiyac yoxdur. Şəkillə bağlı tarix və bütün lazımlı detalları qeyd etməyiniz yetərlidir.</p>
<p>Diplom işinin annotasiyası</p>	<p><u>1 nüsxə orijinal</u></p> <p><i>Yalnız müvafiq sənədləri olan şəxslər</i></p> <p>Yalnız diplom işi və ya hansısa dissertasiya/ məruzə yazmış şəxslər onun qısa icmalını (ABSTRACT) təqdim edə bilərlər. Eyni zamanda, çap olunmuş məqaləniz də olarsa, onu da təqdim edə bilərsiniz.</p> <p><i>“Müraciət forması” sənədinin 13-cü punktunda “Siz nə vaxtsa tezis yazmışsınızmi” sualına “BƏLİ” cavabı vermiş şəxslər mütləq şəkildə bu ANNOTASIYA sənədini təqdim etməlidir.</i></p> <p><i>Qeyd 1:</i> Münsiflər heyəti sizi tanımadığı üçün hansısa məqaləniz, məruzə və ya dissertasiyanız onlara sizin akademik bacarığınızı daha yaxşı anlamağa kömək edə bilər.</p> <p><i>Qeyd 2:</i> Bütün annotasiyaların birinci səhifəsində sizin ad və familiyanız yazılmalıdır.</p>	
<p>D) Digər tez-tez soruşulan suallar</p>		
<p>Seçim zamanı nəticəyə ən çox təsir edən məqamlar hansılardır?</p>	<p>Sözsüz ki, yekun nəticə bütün göstəricilərinizin ümumiləşdirilməsi əsasında aparıldığı üçün hər bir detalın az və ya çox təsiri vardır. Lakin, əsas təsir edən 3 məqamı qeyd etmək istərdik: ① “Tədqiqat planı” ② Yazılı imtahanın nəticəsi ③ Müsahibə</p>	
<p>Mən hal-hazırda 4-cü kurs tələbəsiyəm. Bu il seçimlərdə iştirak edə bilərəm?</p>	<p>Bəli, həmin il məzun olacağınız şərtiylə müraciət edə bilərsiniz. Seçimlərdə müvəffəq olduqdan sonra məzun ola bilməyəcəyiniz təqdirdə proqramda iştirakınız ləğv olunacaqdır.</p>	
<p>Mən keçən ilki seçimlərdə iştirak etmişəm.</p>		

Keçən ilki göstəricilər indiki seçimlərə təsir edəcəkmi?	Xeyr, əvvəlki illərin nəticələri yeni seçimlərə təsir etmir. Siz yalnız cari ildəki göstəricilərinizə görə qiymətləndirilirsiniz.
Yapon dilini bilənlərə xüsusilə üstünlük verildiyini eşitmişəm. Bu elədirmi?	Xeyr, seçimlər zamanı sizin yapondilli və ya ingilisdilli müraciətçi olduğunuza görə üstünlük verilməsi halları olmur. Seçimlərdə hər iki dil üzrə imtahan verəcək şəxslər bir-birinə rəqib olub, bərabər şərtlər altında qiymətləndirilir.
Seçim prosesində münisflər heyətində olacaq şəxslərlə müraciətçilərin tanış olması, şəxsi münasibətlərin olması seçimlərə təsir edə bilərmimi?	Xeyr, seçim prosesində şəxsi tanışlığın olub-olmaması heç bir rol oynamır. Münisflər heyəti yalnız sizin akademik göstəriciləriniz, bacarığınıza görə qiymətləndirmə aparacaqdır. Sizin ümumi nəticələrinizə (sənədlər toplusu, imtahan və müsahibə nəticələri) əsasən qiymətləndirilmə olacağı üçün, şəxsi münasibətlər rol oynamayacaqdır. <i>Qeyd</i> : Yüksək rütbəli şəxslərin əlaqələrindən istifadə etməklə seçimlərə müdaxilə etmək qəti şəkildə qadağandır.
Mən hal-hazırda başqa ölkədə yaşayan Azərbaycan vətəndaşıyam. Proqrama müraciət edə bilərəmmi?	Bəli, proqrama müraciət edə bilərsiniz. Lakin, Azərbaycandakı Yaponiya səfirliyinin keçirəcəyi yazılı imtahan və müsahibə mərhələsində mütləq şəkildə öz iştirakınız vacibdir.
Xarici vətəndaşlar proqrama müraciət edə bilməzlərmimi?	Xeyr, digər ölkələrin vətəndaşları Azərbaycandakı Yaponiya səfirliyi vasitəsilə müraciət edə bilməzlər. Həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qayıtmaqları və həmin ölkədəki Yaponiya səfirliyi/ konsulluğuna müraciət etmələri xahiş olunur.
Ailəmi özümlə apara bilərəmmi?	Ailə üzvlərinin də birlikdə getməsi mümkündür. Lakin, ailə üzvləri üçün təqəüddə heç bir əlavə məbləğ nəzərdə tutulmayıb və müxtəlif növ prosedurlardan keçmək gərəkdir. Xüsusi hallar istisna olmaqla, xarici tələbə ilk növbədə özü Yaponiyaya gedib hazırlıq gördükdən sonra ailə üzvünü Yaponiyaya çağırması nəzərdə tutulmuşdur.
Seçim mərhələsindən uğurla keçəndən sonra dərhal Yaponiya vizası almaq olarmı?	Seçim mərhələsi uğurla başa çatdıqdan sonra həmin an Yaponiya vizası verilmir. Viza Yaponiya səfirliyinizin baş tutacağı tarixə yaxın tarixdə verilir. Nəzərinizə çatdırmaq istərdik ki, bu vizanı proqramda nəzərdə tutulmuş fəaliyyətlərdən kənar məqsədlər üçün istifadə etmək olmaz (məsələn, MEXT Proqramı üzrə təhsil üçün verilən vizanı təhsil məqsədiylə getməzdən öncə turistik məqsədlə Yaponiyaya getmək)
Birbaşa magistr və ya doktorantura	Müraciət etmək mümkündür. Lakin, müraciətçinin tədqiqatçı tələbə/magistratura pilləsi / doktorantura pilləsindən hansına qəbul olmasına dair son qərarı qəbul

təhsilinə müraciət etmək mümkündürmü?	olduğu universitetin professor və MEXT verir. Bunun üçün müraciətçinin həmin pillələr üzrə tələb olunan akademik bacarığa sahib olması şərtidir.
Təqaüd müddətini uzatmaq olarmı?	Təqaüd müddətinin uzadılması üçün tədqiqatçı tələbə kimi olduğu dövrdə (Yaponiyaya gəldikdən sonra) rəsmi magistr və ya doktorantura tələbəsi üçün müraciət etmək lazımdır. Universitetin tələblərindən asılı olaraq magistr və ya doktorantura pilləsinə keçmək üçün qiymət göstəriciləri, müsahibə, imtahan və ya digər prosedurlardan keçmələri lazım olacaqdır. Müraciətçilərin hər birinə mütləq şəkildə təqaüd müddətinin uzadılmaya da bilər.
Müraciət sənədlərini geri götürə bilərəmmi?	Xeyr, səfirliyə təqdim olunan sənədlər geri qaytarılmır. Odur ki, yalnız bir nüsxədə olan orijinal sənədlərinizi (“Diplom”, “Diploma əlavə” və ya digər sənədləri) verməməyiniz xahiş olunur. Həmin orijinal sənədin surətinin rəsmi təsdiq olunmuş versiyasını (məsələn, universitet tərəfindən surətin həqiqi olduğunun təsdiq olunması və s.) təqdim edə bilərsiniz.
Yaponiyaya getdikdən sonra təqaüd elə ilk gündən veriləcək?	Xeyr, təqaüdü verilməsinə təxminən 1 aya yaxın zaman lazım olur. Siz Yaponiyaya getdikdən sonra sənədləşmə işləri və bank hesabınızın açılmasından sonra təqaüd sizin hesabınıza otuzdurulacaqdır. Odur ki, ilk ay üçün özünüzlə kifayət qədər (2000 ABŞ dolları) pul götürməyiniz məsləhətdir.
Proqram zamanı eyni zamanda işləyə bilərəmmi?	Siz Yaponiyaya Tələbə vizası statusunda gedəcəyiniz üçün sizin əsas fəaliyyətiniz təhsil olacaqdır. Odur ki, sizdən ilk növbədə daha çox dərslərinizə və təhsilinizə vaxt ayırmağınız və ciddi-cəhdlər yanaşmağınız gözlənilir. Lakin, İmmiqrasiya idarəsindən “Yaşama Statusu üzrə İcazə Verilən Fəaliyyətlərdən başqa Fəaliyyətlə Məşğul olmaq üçün İcazə” sənədini alaraq məhdud saatlarda çalışmağınız mümkündür.
E) Əlavə məlumat	
<p>Əlavə məlumat üçün Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz.</p> <p>Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi Mədəniyyət və Təhsil şöbəsi Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə:2) Elektron ünvan: culture-info@bk.mofa.go.jp</p> <p>Qeyd: Zəng etməzdən əvvəl yazılanları diqqətlə oxumağınızı xahiş edirik. <u>Sizi maraqlandıran suala cavab artıq qeyd olunmuş ola bilər.</u></p>	